

"O vaxt diktörler etalon idi"

Eldost Bayram: "Səhv edəndə səs otağından çıxan kimi sədr müavininin yanına çağırırdılar"

Məhrumiyyətlərə böyüüb. Anasının üzünü görməyib. Bir yaşındaykən atası həbsə düşüb və 8 il bibisinin həyəsində yaşayıb. Deyir, yetim adı ilə böyüüb. Buna baxmayaraq, orta məktəb dövründə xəyallarını qurdugu sənətə yiyələnib. Diktör olub. Sevdiyi sənətə məşğul olduğunu görə özünü xoşbəxt sayır. Müsahibimiz çoxlarını səsinin sehrinə salan Azərbaycan Dövlət Radiosunun ali dərcəli diktörü, eməkdar artist Eldost Bayramdır.

"YETİM ADI İLƏ BÖYÜMÜŞƏM"

1947-ci ildə Kürdəmir rayonunun Çöl Əreb kəndində dünyaya göz açıb. Atası kolxoz sədri, briqadır vəzifələrində çalışıb. Anası isə müsahibimiz doğulandan bir müddət sonra dünyasını dəyişib: "Mən doğulandan on günüm, bir ayı sonra anam rəhmətə gedib. Daha sonra atam Böyük Vətən Müharibəsində esir düşdüyünə görə satqınlıqda ittihad olunaraq 25 il hebs cəzasına məruz qalıb. 8 il hebsxana həyatı keçirdikdən sonra bərəat alıb. Bu müddətə məni iki qızı ilə birləşdə böyük bibim saxlayıb. Yetim adı ilə böyümüşəm. Bibimin böyrəyində problem var idi. Hər yaz xəstəliyi tuturdu və əhd edirdi ki, "qardaşım sağ-salamat gəlsin, onun əmanətini verim, sonra Allah

institutu bağlayıb tələbələri 26 günlüyə imişliyə pambıq yiğimina göndərilər. Pambıq sahəsinə baxanda könlüm açıldı. Yarpaqları tökülmüş tərəməz pambıqlar, "gəl, məni yiğ", deyirdi. Dədim, mənə kisə yox, xaral versinlər. İkiəlli işlədiyimdən pambıq hamidan çox yiğirdim. Hətta birinci gün xaral yerində terpedə bilmədiyimdən tələbə yoldaşlarımdan kömək istədim ki, yola çıxarım, oradan maşınla gelib götürsünler. Heç kim mənə kömək etmədi ki, çox yiğib onları biabır etmişəm. Tələbə yoldaşlarımdan məndən dəfələrlə az pambıq yiğirdi. Hətta bir dəfə 115 kq pambıq yiğmişdim. Kilosuna 10 qepik neğd pul verirdilər. Tələbələrdən biri atasına zəng edib pul istəyir, digeri şikayətlənirdi. Amma mənim atamın xəbəri olmadı ki, 26 gün imişlidə pambıq sahəsində olmuşam, elə biliirdi institutdayam. Qazandığım pula elə imişlidəcə idman kostyumu, ayaqqabı aldım. Qalanını da Bakıya qayıdanda xərclədim".

İLK DİKTORLUQ

Tələbə vaxtı universitetin yataqxanasında qalır: "Bir tərefdə qızlar, bir tərefdə oğlanlar yaşıyırı. Bir dəfə yataqxanaya səsgücləndirici gətirdilər. Həftə sonu Zöhre adında qızla yataqxananın daxilində diktör olduq. Səhv etmirəm, üçüncü kursda oxuyurdum. Səsgücləndirici ilə professor-müəllim heyetinin fealiyyətindən, tələbələrin həyatından, yataqxana həyatından və s. məlumat verirdik. Sonda bədii guşə olurdu. Qeyri-rəsmi olaraq mənim diktörüğüm o vaxtdan başlayıb. İlk dəfə rayonda radiomuz olanda Aydın Qaradağının, Ramiz Mustafayevin səsini dinləmişəm və diktör olacağımı qarşıma məqsəd qoymuşam. Bu, orta məktəbdə oxuduğum vaxtlara təsadüf edir".

Institutu bitirəndə təyinatını Kürdəmirə vermək isteyirler: "Yalvardım ki, təyinatını ora vermesinlər. Yoxsa evin tek uşağı olduğuma görə Bakıya qayıtmaq və diktör olmaq arzularım puç olacaqdı. Təbii ki, atamın planları var idi. Açırdı təyinatımı Ağsuya verdilər. Xəberim olmadan atam Ağsunun maarif şöbəsi ilə danışib məni Ağsu ilə Kürdəmirin arasındaki İlxıçı kəndindəki orta məktəbə saldırdı. Bu məktəbdə 1,5 ay həm tarix, həm də ədəbiyyatdan dərs dedim. Sonra oradan hərbi xidmətə yollandı. Bir il Moskvada qulluq etdim. Moskvadan sənədlərimi Azərbaycana göndərkən haraya gəndərmək lazımlı olduğunu soruştular. Bakı şəhərinin Oktyabr rayonuna (indiki Yasamal rayonu - L.M.) göndərmələrini xahiş etdim. Bakıda bir-iki ay dincələndən sonra özüme iş axtarmağa başladım. İl yarım Qaqqarın adına Pioner və Məktəblilər Sarayında pioner işləri üzrə metodist kimi işlədim. Amma ürəyim radio-televiziyanın yanında idi. Tələbə yoldaşlarımdan biri dedi ki, televiziyyada işləmək üçün rus dilində səlis, dialektisiz danışmalıyam. Kənd uşağı olduğumdan rus dilində dikişyam yaxşı deyildi. Buna görə radioya getməli oldum. Amma sonradan bildim ki, televiziyyada diktör işləmek üçün rus dilini səlis bilmək vacib deyilmiş".

Bələliklə, arzularının ardınca Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti - L.M.) üz tutur: "Aşağıda diktör olmaq istədiyimi dedim, içəri keçməyə icazə verdilər. Bəxtim onda gətirdi ki, qadın diktörlardan hansı analıq məzuniyyətinə çıxdığından boş yer var idi. Beləcə, məni işe götürdülər".



mənim canımı alsın". Atam gələndən bir il sonra bibim rəhmətə getdi. Atam həbsdən qayıdanda mənim 9 yaşım var idi".

Həbsxanadan çıxandan sonra atası bir müddət kənddə işləyir. Ancaq kənd mühiti ilə xarakteri düz gəlmədiyinə görə rayona köçür. Bir il sonra oğlunu da özü ilə aparır: "Sonra atam ailə qurdı. Rayona köçəndə kiçik bibim də mənimlə birlikdə getdi. Bu dəfə məni kiçik bibim saxlamağa başladı. Yəni, analığımın üzərinə heç bir yük düşmədi".

"ATAMIN XATİRİNƏ QİYMƏT YAZIRDILAR"

Uşaqlıqda çox dəcəl olsa da, sonradan həlimləşir. Orta məktəbdə dərslərini oxumasına gəlincə, dəqiq fənlərlə heç vaxt arası olmur. Ancaq humanitar fənləri sevir. Deyir ki, dəqiq fənlərdən müəllimlər atasının xatirine ona qıymət yazır. Pambıq yiğmaqda isə heç bir şagird ona çatır: "Yaxşı pambıq yiğirdim. Bizim rayonda pambıqlıq geniş yayılmışdı. Həmişə orta məktəbi bağlayıb bizi pambıq yiğməga aparardılar. Rəhmətlik bibimlə yarışardı".

Orta məktəbi bitirəndə ədəbiyyati sevdiyindən sənədlərini indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə verir. Amma yazılı imtahandan kəsilir. Bir il atasının iş yerində - Ərazi Nəqliyyat İdarəsində çalışır. Növbəti il sənədlərini indiki Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsinə verir və qəbul olur. Yaxşı pambıq yiğməyi tələbəlik illərində dadına çatır: "İkinci kursda oxuyanda



"MƏZUNİYYƏTDƏ OLUDOĞUMDAN TÖHMƏT VERƏ BİLMƏDİLƏR"

Diktorluğa yeni başlayanda iki dəfə çox kobud səhvə yol verir: "1981-ci il idi. Oxuduğum mətridə səhbət İrandakı partiyadan gedirdi. O vaxt inqilab yeni olmuşdu və Kommunist Partiyası İran'a düşmən idi. Mən partiya sözünü görəndə şüuraltı elə bildim ki, səhbət Kommunist Partiyasından gedir. Çünkü o vaxt Kommunist Partiyası mətnlərdə çox işlənirdi. İrandakı partiyanın adını demək əvezinə "İran communist" deyib dayandım. Fasile verərək yatanları oyatdım. Dinləyirələr axı. Gördülər diktör dəyanıb, daha da maraqla qulaq asmağa başladılar. Ardını oxumağa başladım. İnsanlar əvvəlini eşitmışdılər. Əslində mən cümləni təzədən oxumalı, İrandakı partiyanın adını deməli idim. Bəxtim orada gətirdi ki, məzuniyyətdə idim, kəməye çağırışdırılar. Buna görə mən töhmət verə bilmədilər. "Nəzərinə çatdırılsın" başlığı ilə səhvimi Teleradio Şirkətinin foyesinə vurdular".

"İNDİ KİMƏ QULAQ ASASAN?"

E.Bayram deyir ki, o vaxt adice bir sözü səhv deməyə qorxurmuşlar: "Səhv edəndə səs otağından çıxan kimi sədr müavininin yanına çağırırdılar. O qədər ciddilik, nəzarət var idi. SSRİ miqyasında yegane Teleradio Komitəsi idi ki, mətnlər birbaşa efirdə oxunurdu. Moskva başda olmaqla, bütün müttefiq respublikaların radio verilişlərinin hamisi səs yezazı ilə efirə verilirdi. Məttəl qalırdılar ki, biz necə risk edib birbaşa efirdə oxuyuruq".

O dövrə indiki dövrün diktörünü müqayisə edən həmsəhəbetimizin fikrincə, indi dövran başqadır: "Elə bil cəzasızlıqdır. Evdə radionu dinləyəndə aparıcılar intonasiyanı düz deməyəndə, vurğunu düz qoymayanda çox pis oluram. Axı mən bunun yaxşısına öyrəşmişəm. O vaxt hansısa sözün düzgün deyilişini öyrənmək üçün deyirdilər ki, radioya qulaq as, gör, diktör o sözü necə deyir. O vaxt diktörler etalon idi. İndi kimə qulaq asasan? Düzdür, indi də yaxşı gənc diktörümüz var, amma çox deyil".



Lalə MUSAQIZI